

Haqqə tapınaqlı şair...

Tanınmış söz adamı olmaq sıradan bir titul yox, əsl şərflü, şəxsinə xatir-hörəmət qazandıran bir tituldur. Amma elə hörməti, ad-sınıyla söz adamının çiyinlərinə düşən bir məsuliyyət hissi də var söz adamı olmayı. Yenə hər halda söz adamı olmaq Tanrı seçilmişlərinin qədəri, alın yazısı, tale payıdır. Söz adlı nəşənimiz Tanrı dörgahından göldiyindən, müqəddəs sayıldığından Əlahəzərat Söz adamları da, Yer üzünən müqəddəsi, haqqı yaxın olanlardır. Haqq Tanrınmın məqamına aid olduğundandır ki, haqqı tapınan, haqq aşiq olanlar, Tanrınmın Söz yolculuğuna bir ömrü xidmət edənlər heç şübhəsiz Yaradana yaxın olanlardır.



Bəşəriyyətin bu günü kimi koş etdiyi ən güclü silah elo möhz sözdür. Onun varlığı, yaşamı da sözə bağlıdır ki, onsuza nə gündöndür nitq, nə ədəbiyyat, mədəniyyət, elm, təhsil, siyaset mövcud ola biləzdər. Bütün müqəddəs kitablar sözün hikmətini xüsusi vurğulayıb, onu müqəddəsleşdiriblər. Dini rəvayətə görə, məlek Cəbrayıl Məhəmməd Peygəmbərinin gözünə göründə ona yaşıl ipəyin üstündə yazılmış alov kimi yanan sözləri göstərir "Oxu" demişdi. Müqəddəs İncildə də sözə ilahilik verilir: "Əvvəlcə söz yarandı, sonra Tanrınmın sözü oldu, nəhayət söz Tanrıya çevrildi".

Maraqlıdır ki, Allahın elçiləri başda olmaqla, seçilmişlərin böyük əksəriyyəti şair olublar. Söyü nizama çəkib, qüdrətə mindiriblər. Söyü nizama çəkib, qüdrətə mindiran yazarlarımızdan Məsud Məmmədov (Məsud Dövran). O, da əsl söz adamı, şair olaraq sözü Tanrıya ucaldıb, Tanrıının sözünü vəsi edib hemisə.

Yaşamaq, yaşamaq, yaşamaq Məsud?

Ölü-dirilimən yaşamaqdadır.

Ömür möhtac olub bir şama əgər.

Şəmin da yanmağı axşamındadır!

Bu gün Azərbaycanın elm aləmində, eləcə də ədəbiyyat sahəsində professor Məsud Məmmədov imzası hamiya tanışdır. Zəkası, bacarığı, istədiyi və qələminin qüdrətiyle Məsud müəllimin öz imzasını ədəbi aləmdə qranitləşdirib desən heç də yanılmaram. Məsud müəllim bu gün dəyərləli alim olmaqla qalmır, o, həm də böyük söz adamı - şairdir. Eləcə də Məsud müəllim Həzrəti Peygəmbərimizin şərəfləndirirək, "Mənənə bir hər öyrənən bir ömrən qulu olaram" - deyərək bir dəha şorfləndirdiyi öyrənən, ustad, müəllimdir. Yüzlərlə tələbəsi Məsud müəllimin zərrələri olaraq Respublikamızın elmi-pedaqoji, idarəctəvi və mədəni sahələrində qətiyyətələr öz sözlərinə deməkdəirlər.

Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahəgaci kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahəgaci kənd məktəbində "pioneer baş destə rohbarı" vəzifəsində çalışmışdır. 1958-1962-ci illerde ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illerde M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunun "Rus dil və ədəbiyyatı" fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "İran və Qafqaz" dilləri söbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə akademik elm alımına molun olmayan "xəloc dil" mövzusunda namizədlük dissertasiyasını müdafiə etmişdir.

1975-1994-cü illerde Özbəkistan Respublikasının Gülistan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyət göstərən Məsud Məmmədov sonralar "Rus dil" kafedrasının müdürü, "Rus dil və ədəbiyyat" fakültəsinin dekanı, 1987-1992-ci illerde təhsil işləri üzrə prorektor vəzifəsini qədər yüksəlmüşdür. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildən isə professorudur.

Məsud Məmmədov 1992-1994-cü illerde Qazaxıstanın Çimkond vilayətinin Türkistan şəhərində toxkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetində dəvəti olunmuş və "Türk dil" kafedrasının müdürü vəzifəsində çalışmışdır.

1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Alim 300-a yaxın elmi möqəalo, 5 monoqrafiya, 6 şeirlər kitabı müəllifidir. "Həsrət" - 1996, "Bələ dünyadır bu dünya" - 1999, "Yetim dünya" - 2000, "Ömürdən bir damla" - 2003, "Az tolışım" (tələs dilində) -

2004, "Tyrandan ovez" (özbək dilində) - "Taşkent "ZIE"" 1994 kitabları elmi-ədəbi ictimaliyət tərəfindən maraqla qarışılmışdır.

Ailəlidir, iki oğlu, bir qızı, 6 nəvəsi, 3 nəticəsi var.

Məsud müəllim poliqlot olaraq bir neçə dili bilir: Azərbaycan, rus, özbək, tələs - doğma dilində şeirlər yazır. Rüstəm Behrudi yazır ki, dünəyada on çotin şeirlərdən biri söz haqqında söz söyleməkdir. Özü də şeirə çevrilmiş (yonı, əbdiyyatın andan keçidiyinə hesablanmış) sözə söz demək zor bir iş olsun gərok! Mənənə elə golir ki, söz dünyada olan hər şeyin -ağacın, otun, çiçəyin, dağın-danşın və hətta insanların belə sevə biləcisi bir tabutdur. Tanrı bu hər şeyin içində istisnadır. Onda söz Tanrıni yenidən koş eləməyin on möhtəşəm yolu olsun gərek! Yazılan sözlərdən Tanrı baxırırsa, onları yazırı köçürməyo no hacot?! Məsud müəllimin şeirləri da haqqı, ədalət səykonılı bir poeziya, Tanrı diktəsi olduğundan onun da misralardan Tanrıının özü boyanır. Məsud müəllimin şeirləri sevilo-sevinə, elo lap sevino-sevinə də oxunur. Nədən və necə yazmasından asılı olmayıraq Məsud müəllimin yaradıcılığı orijinallığı, özünəməxsusluğu ilə daha çox calb edir. Bütün yaradıcılığı ilə O, mədəniyyətimizin, ədəbiyyatının inkişafına şərəfli xidmət edir. Hər an dos-talarına, gündəlik fəaliyyətdə olduğu maslək, eqid yoldaşlarına münasibətde somimiliyi, tömənəsizliyi, nəfəsini, heysiyətini, məğrurluğunu saxlamağı bacarrı Məsud Məmmədov. Yaradıcılığında somimi duyğulara, saf sözə sədəqətlidir Məsud müəllim. Onun şeirləri bayağı səs-küyündən uzaqdır. Pafosdan, ritorikadan, hay-küyündən uzaq, insanın içincə enən, insana insani anlatmaqdan gözəl nə var ki, dünəyə! Əsl şairlik də elə budur. Məsud müəllimin şeirlərini oxuya oxuya Azərbaycan şeirinin keçdiyi yol canlanır gözümde. Füzulidə şeir - dua, Nəsimidə duaya qarşı etiraz və qiyam, Xətaiidə meydən oxumaq, Cavidə fəlsəfi düşüncə... Bunu davam eləmək də olar... Sevindirici hal odur ki, Məsud müəllimin şeirlərində bunların hamısı - dua, etiraz, meydən oxumaq və fəlsəfi düşüncə misralarına süzülen istedadın işiñdə forqlı şəkildə boy göstərir. Ümumiyyətlə professional yazar, ədəbiyyat adamı olaraq Onun şeirlər də mövzü baxımında rəngarəng, axıcı, rəvan və oxunaqlıdır. Pandemiyanın dünyada tüyəyan etdiyi bir vaxtda Məsud Məmmədovun (Məsud Dövran) yaradıcılığı yeni elmi kitablarının çapdan çıxmazı ilə yadda qaldı Bakı, "Elm və Təhsil" nəşriyyatı tərəfindən "Azərbaycanın Lənkəran zonasının toponimləri" adlı iri həcmli elmi monoqrafiyası çap olunub kitabın mesul redaktoru Filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçilər Filologiya elmləri doktoru, professor Qara Məşədiyev və Tarix üzrə fəlsəfə doktoru Leyla Məcidovadır. İri həcmli (448 sehitli) monoqrafiyakı osər bütövlükdə Lənkəran ovalığının toponiymyasına haşr olunmuşdur. Müəllif tərəfindən Astara, Lənkəran, Lerik, Masallı və Yاردımlı rayonlarının toponimləri leksik - semantik, eləcə də qrammatik cəhətdən elmi araşdırılmış, bölgənin etnonim və toponimleri kompleks şəkildə tədqiq olunmuşdur. Araşdırma bütövlükdə böyük elmi maraq doğurur. Monoqrafiya elmi işçilər və filologiya, coğrafiya və tarix fakultələrinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Diger elmi monoqrafiya dünyada ilk dəfə "Xaladjskiy əzik" Bakı, "Elm və Təhsil" nəşriyyatı tərəfindən çapdan çıxmışdır.

Məsud müəllim Lənkəran Dövlət Universitetində çoxları kimi mənim də müəllimim olmuşdur. Yeri gölmüşkən, Məsud müəllim tömənəsiz insandır. Belə ki, mənim bu günkü uğurlarımın əsl səbəbkərini o olmuşdur. Məni doğma Universiteti işe ilk dəfə Məsud müəllim qəbul etmiş, hemişə də arxamda dağ kimi duraq yol göstərmiş, köməklik etmişdir. Tələbələrinin doğma balası kimi onda da sevdi, elə indi də sevir. Bu sevgi, bu məhəbbət indi də davam etməkdədir.

Tarixi var, heyran qoyur hər kəsi,
Əşrləri oyatmışdır nəğməsi.
Gözəllərin güldür üzü, nəfəsi,
Bələ ölkə, bələ diyar harda var?
Babək yurdub, hər daşında nişan, iz,
Təbiötü çəşmələr tek tor-tomiz.
Bulaqlardan qidalanib göy dəniz,
Bələ ölkə, bələ diyar harda var?
Biğburma, qaraqaş qocalar
Yüzü keçib, min igiddən bac alar.
Məsud görüb bundan ruhən ucalar,
Bələ ölkə, bələ diyar harda var?

Dəyərli müəllimimizə, ustad sənətkarımıza
za 85 yaş münasibətiylə can sağlığı və yaradıcılıq uğurları arzulayıraq.

Leyla MƏCIDOVA,
Lənkəran Dövlət Universitetinin
tarix üzrə fəlsəfə doktoru, baş müəllim